



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 101 (8980) BAZAR, 15 may 2022-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



## ZƏFƏR qardaşları

26 oktyabr 2021-ci il...

Zəfərin Komandanı İlham Əliyev qardaşı Rəcəb Tayyib Ərdoğanın Qarabağın Hava Kapısı adlanan Füzuli Beynəlxalq Hava Limanının açılışını edirlər...

14 may 2022-ci il...

Türkiyənin qüdrətli lideri Rəcəb Tayyib Ərdoğan qardaşı İlham Əliyevlə döñiz üzərində tikilmiş dünyanın beşinci hava limanını - Rize-Artvin Aeroportunu istifadəyə verirlər...

Onlar daim birləşdirilərlər...

Onların rəhbərlik etdikləri xalqlar və dövlətlər də daim birləşdirilərlər...

Zəfərdə də, quruculuğda da, dünyanı heyran edən layihələri gerçəkləşdirməkdə də...

### Əbədi və əzəli birlik nümunəsi

Dünen dünya Azərbaycan və Türkiye qardaşlığının da-ha bir təntənəsinə şahidlik etdi. İki qardaş lider - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Türkənin reallaşdırığı möhtəşəm layihənin - döñiz üzərində inşa edilən nohəng Rize-Artvin Hava Limanının açılışını edərək növ-

vaxtlarda birlik nümayiş etdiri, bir-birinin sevincini və kədərinin bölüşüb.

Dövlətlərimizin xoşluqlarımızın bir-biri-ni dəstəklədiyi belə mə-qamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz.

Yalnız son 2 ildə baş verən bir neçə faktı göstərmək yetərlidir.

Vətən müharibəsi zamanı Türkənin tutduğu qətiyyətli mövqə, 44 günlük qürur döñünlərə qədər bir-birinə qardaş ölkənin Azərbaycana siyasi-mənəvi dəstəyi güclü-müze güç qatdı.

Türkəyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyannatlar səsləndirərək bu müharibədə Azərbaycannı tələb etdi. Türkəyin hər zaman dövlətimizin və xoşluqlarımızın yanında olduğunu bəyannadı.

Bəti tarixi missiyani gerçəklə-yo çəvirdilər. Dünya bir dəha iki ölkənin sarsılmaz, əbədi və əzəli birləşinə şahid oldu.

Ümumiyyətlə, dünaya

bu iki döñət qədər bir-birinə

yaxın olan ölkə tapmaq

mümkün deyil. Cənubi tarix

boyu Türkəy və Azərbaycan

arasında sarsılmaz dostluq,

qardaşlıq münasibətləri möv-

cud olub. Her iki xalq istor-

xos günlərə, istorəsə də çətin

### Biz dostuq, qardaşlıq, həm də artıq rəsmən müttəfiqik

**İlham ƏLİYEV:** "Bu siyaset bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadıqık"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyo işgüzar sofra gedib. AZƏRTAC xəber verir ki, döñət başçıları Rize-Artvin Hava Limanının açılışında iştirak ediblər.

Yeni hava limanına ilk dəfə gəyərələrindən Türkəy Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları töyyarələr eniş etdi.



Azərbaycan və Türkəy mediasının birgə fəaliyyəti sayəsində ədalət dünyaya çatdırıldı

→ 4

V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı bitdi

→ 5

Ailə tabloları

→ 8

### "Azərbaycan" qəzeti, 3 oktyabr 1918-ci il, 5-ci nömrə

#### Azərbaycan gənclərinə

Şimdə sizə, ey Azərbaycan dolıqanlıları, sizə müraciət edirəm. Üzərinzə no qədər böyük və ağır vozıfa olduğunu bilirsiniz? Artıq meydanda heç bir bəhanə qalmadı. Vətəniniz düşməndən xilas oldu və olur. Silah isteyirsiniz, qardaşlarınız sizin üçün tədarük edir. Top isteyirsiniz, hazır. Digər ləvazimat isteyirsiniz, hazır. Hərbi məktəb isteyirsiniz, hazır. Müəllimlər və zabitlər isteyirsiniz, o da hazır. Para, iaşə, əlbiso, fi-

səng zavodları, daha sənə lazım isə həp-si hazırlı. O halda, artıq no düşünürsünüz? Haydi, yavrularım, haydi, silah başına!

Haydi, silah başına! Üç aya qədər səndən yüz min əsgər istorəm və görəcəyim. Haydi, övladlarım, düşmən dörd gözə fərsət bəkləyir, bir şey ya-pammayaçaqlar deye düşünür. Sonra istiqlaliyyətinə qəbul etmək istəmir, sənən paytaxtına göz dikir. Varsınlar qəbul etməsindən, son işində ol, silahna sarıl! Yüz min qohroman omuz-omuza (çiyan-çiyan) versin, ötesi qo-laydır. Tanrı uludur.

Qara dənizdən Bəhri-mühət-kəbirə (Sakit okeana) qədər mümtədd (uzanan) bir imperatorluq təşkil edən Çingiz qanımızı göstərərəm.

İşte, tekrar edirəm, övladlarım, Türk Ordusu bizim üçün cənnət qapılarını açmışdır. Oraya vəsil olmaq üçün dəstədə toplanın. Yüz min, iki yüz min top-lanın. Evinizi, köyünüzü, şəhərinizi, pay-taxtınızı, Azərbaycanınızı, türk elorunizi, islam momlekətlərini müdafiət üçün kökslərinizi siper edin. O vaxt bizim istiqlaliyyətəni səmərələşdirəcəyiz.

→ 6-7

Musiqimizi dünyaya  
yefirən bəstəkar

→ 10

Global problemlər yaradan iqlim dəyişikliyi  
Xəzərə, Kürə də təsirsiz ölüşmür

→ 12

İrvanda küçələrə  
zirehli maşınlar yeridildi

→ 12





# artıq rəsmən müttəfiqik

atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadıqik"

Türkiyə Prezidenti  
Rəcəb Tayyib Ərdoğanın çıxışı



- Azərbaycan Prezidenti qardaşım hörməti Əliyev, Milliyətçi Hərəkat Partiyasının sedri hörməti Dövlət Başçığı, Böyük Birlik Partiyasının sedri hörməti Mustafa Destici.

Hörməti rizeli və artınlı homyərlilərim, məhəbbətlə qonaqlar.

Sizləri on somimli duyğularımla, məhəbbətlə salamlayıram.

Ölkəmizin qururverici əsərləri arasında yer alan Rize-Artvin Hava Limanımızın şəhərlərimiz, bölgəmizə və milletimizə xeyirli olmasına dileyirəm.

Qardaşım Əliyev, canab Başçılığı, canab Desticiyə və digər qonaqlarımıza bəzək güñümüzü bizlərlə bələşdirdikləri üçün şəxson öz adımdan və milletim adından töşkükkür edirəm.

Xalqa xidmət siyasetimizin son nümunəsi olan bu hava limanımız adı bir layihə deyil. Dünənda dəniz inşəatında inşəat comi beş hava limanı var. Bunların açılışını etdiyimiz Rize-Artvin birləşdikdə ikisi ölkəmizdedir. Beləliklə, ölkəmizdəki hava limanlarının sayını 26-dan 58-ə çatdırırdı.

Prezident Rəcəb Tayyib Ərdoğan ötən il lərde Türkiyənin osası və kompleks inkişaf yolu keçidiyi vurguladı. Dövlət başçısı iqtisadiyyatın hərtərəfli inkişaf etdiyini, o cümlədən nəqliyyat sahəsinin köklü inkişafı üçün silsilə layihələrin reallaşdırıldığını bildirdi. Bu baxımdan istismara verilen yeni Rize-Artvin Hava Limanının da mühüm əhəmiyyət kəsb etdiyi söylədi.

Türkiyə Prezidenti çıxışında təhsil, səhiyyə, abadlaşdırma, yeni yaşlılıqların və istirahət ocaqlarının yaradılması üçün də çoxsaylı layihələrin həyata keçirildiyini qeyd etdi.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xatira hədiyyələri təqdim olundu.

Birgə foto çəkildi.

Sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lənt kesildi.



Daha sonra birgə nəhərdə dövlət başçıları arasında görüş davam etdi.



Mayın 14-də Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin yolasalma mərasimi oldu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başlığını yola saldı.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı çay süfrəsinə davet etdi.

Cəy süfrəsində Türkiyə Böyük Millət Məclisinin keçmiş sedri İsmayıllı Qohroman iştirak edirdi.



Qeyd edək ki, toməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştrək ilə qoyulan Rize-Artvin Hava Limanı Türkçədə Ordu-Giresun Aeroportundan sonra dənizdən doldurularaq inşa edildiyi ikinci, dünyada iso beşinci hava limanıdır.

Rize şəhərinin 34, Artvin şəhərinin isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi 55 dəniz sahəsinə əməmliyətində 100 milyon ton daşın tökləməsi ilə səyun qurudulması və möhkəmləndirmə işləri aparıllı. Rize-Artvin Ha-



rn tikintisi, köpüllerin salımı, tunellerin çökülməsi mübün istiqamətlərdəndir. Möhəbət strateziyasında həyata keçirilən layihələr bütün növ daşımalarla əhəmiyyətli irəliləyişlər yaradıb.

Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının bu sıraya daxil olması Qara deniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrə daşımalar və turizm üçün böyük imkanlar yaradır.

Hava limanının çay yarpağı şəklində giriş tagı və çay stekani formasındaki hava nəqliyyatın nəzarət qülləsi bölgənin yerli memarlıq üslubunda inşa olunub. Aeroportun esas binasında türk çayının tanıtılacağı Çaykur muzeyi və kiçik çay fabriki də yaradılib.



HEYDƏR ƏLİYEV  
FONDU

# XARİBÜLBÜL

## V Beynəlxalq Folklor Festivalı

### ŞUŞA, AZƏRBAYCAN 2022



## Şuşadan dünyaya bir daha sülh mesajı verildi



Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V "Xaribülbül" Beynəlxalq Folklor Festivalı dünən başa çatıb.

Festival sonuncu günündə Qarabağın incisi olan Şuşa özüne qayıdan müasir siması, Cıdır düzünü bəzəyən ecazkar məğamı ilə birgə müxtəlif xalqların müsiquisini, mədəniyyətinə və onun görüsüşinə gölən qonaqlara qucaq açıb.

AZƏRTAC xəber verir ki, festivalın sonuncu günündə sohneyə ilk olaraq yerli regional folklor qrupları çıxıb.

Tamaşaçılar qarsısında geniş və maraqlı repertuarla çıxış edən folklor ansamları dincəyicilərini yaddaqalan anlar qardaşlıq, həmroylik şəraitində

Konsertdə "Qorqud" Folklor Ansamblı, "Halay" tələfəklor qrupu, "Nənələr" ingley folklor qrupu, "Adırgın" axısta türkətlərin folklor qrupu, Aşıq Elman Talıştanlı, "Cahan" avar folklor qrupu, "Cəsmə" folklor ansamblı, "Hudulki" avar rəqs qrupu çıxış ediblər.

Ölkəmizin müxtəlif bölgələrində yaşayan xalqların müsiquipları və ifaçıları öz çıxışları ilə Azərbaycanın milletindən, dinindən asılı olmamayaq, hər kəsin vahid Vətənən olğunu bütünlüyinə qədər qızılırlar. Əton il festivalın açılışında çıxışında bir mesajın həməyiyətin xüsusi vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmroylik şəraitində

yaşayır ve bu 44 günlük mühabibə bir daha onu gösterdi ki, ölkəmizde milli birlilik, milli həmroylıq vardır. Tosadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri, çıxış edəcəkələr, Aşıq Elman Talıştanlı, "Cahan" avar folklor qrupu, "Cəsmə" folklor ansamblı, "Hudulki" avar rəqs qrupu çıxış ediblər.

Amma 44 günlük Vətən mühərbiyəsində bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşdilər. Çiçin-ciyo menfur erməni toplığının öz hədəfinə qatmadığını, monasiqliğin ortaya qoyulduğunu, Azərbaycanda tolerant mühitin, multikulturalist ononolojinin gorusmasına Prezident İlham Əliyev hakimiyəti ilə yüksək dəqiqət ayrılmışın nödər düzgün siyaset olduğunu hər kəs aydın olub.

Azərbaycanda yaşayan bütün etnosların nümayəndələrinin ferqli milli kimlikləri və dilləri, müxtəlif inancları və dəyərləri olsa da, bu keyfiyyətlər ta miniliklərin o üzündən bu gino kimi onları ayırmır, yada çevirmir, öksinə, birləşdirir, doğma edir. Elə bu ali mənəvi dəyərlərdən irəli golərkən Azərbaycanın bütünlüyinə töhlükə olan zaman çəkinmeden sinolərini sıpor edərək, torpaq üzündən ölçümə belə getməkən çəkinmir. Böli, bütün bunlar Azərbaycanda yaşayan xalqların nümayəndələrinin Vətənən sevgisinin parlaq ifadəsi, bu, odalar yurdunun bütün millətlərin nümayəndələrinə doğma qucaq aqdığının yanısı və möhtəşəm göstəricisidir.

## V "Xaribülbül" Beynəlxalq Folklor Festivalı bitdi



**Əsəd KARACA:** "Şuşanın azad edilməsi son əsrə Azərbaycan tarixinin ən şanlı qələbəsidir"



"Qarabağa, Şuşaya birinci dəfədir sofr edirəm. Azərbaycanın ikinci Qarabağ savaşındaki mücadiləsinə böyük həycanalı izləyirdik. Nəinki mon, bütün Türkiye hər gün Azərbaycan əsgərinin döyüş meydənində qazandığı qələbəni böyük qürurla qeyd edirdi. Eşitdiyimiz qoləbə xəborları bütün Türk-Yədo sevincələr qarşılındır. Şükürler olsun ki, bu müharibə Azərbaycan xalqının qoləbosu ilə başa çatıb."

Bu fikirləri V "Xaribülbül" Beynəlxalq Folklor Festivalının iştirakçılarından türkəyi sonetçi Əsəd Karaca AZƏRTAC-a məsahibəsində söyləyib.

Azərbaycan torpaqlarının 30 ilə yaxın düşmən tapdağı altında qaldığından söyleyən türkəyi sənətçi deyib: "Bütün bulara baxmayaq, Azərbaycan xalqı sinosına daş basıb bu zülmə də, bu dörde də dözdü, bir gün işgal olunmuş torpaqlarının yenidən qaytarılacağı ümidi ilə yaşıdı. Nəhayət, 44 günlük Vətən mühərbiyəsi Azərbaycanın 28 illik hissətənə son qoydu. Azərbaycan xalqının tarixi-mədəni irtəsi xüsusiliyi olan Şuşa geri qaytarıldı. Beləliklə, Azərbaycanın qodim şəhərinin işğaldan azad edilmiş ilə həllədici üstünlüye nail olundu. Tam qətiyyətli deyirəm ki, Şuşanın azad edilməsi son əsrə Azərbaycanın şanlı qələbəsidir".

O, Azərbaycanda özlərini doğma evlərindəki kimi hiss etdiklərini bildirib: "Şuşada qardaşlarımızla bir yerdəyik. Belə bir festivalda iştirak etdiyimizə görə çox sevinciliyik. Bu axşam Türkiyəyə qayıdacaq. Amma ağlımız, könlümüz burada olacaq. Çünkü buranın többi gəzəlliyyətdən oləvə, gözəl insanları ilə bir yerde olmaq bizi çox qürurlandırıb. İnnallah qismən olarsa buraya yənə golərik. Azərbaycan dünəyada öz sözünü demiş, hünərini göstərmiş, nəyə qadir olduğunu sübut etmiş bir ölkədir. İnanırıq ki, bu ölkə dəha da yüksələcək, daha da inkişaf edəcək. Bu bölgənin, bu coğrafiyanın sülh içinde olmasını istəyirik. Yaxşı ki, vəsiz, yaxşı ki, Azərbaycandayıq..."

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V "Xaribülbül" Beynəlxalq Folklor Festivalı mayın 14-də başa çatıb.

AZƏRTAC xəber verir ki, Şuşa şəhərinin 270 ilili ilə əlaqədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin soranımlı ilə elan edilən "Şuşa ili"ndə keçirilən V "Xaribülbül" Beynəlxalq Folklor Festivalı "Şuşa Şəhəri Dövlət Qoruğu" tərəfindən təşkil olunmuşdur.

Festivalın bağlanış konsertində Ankara Türk Dünyası Müzikisi və Xalq Rəqsləri Ansamblı, "Məlittasi" Folklor Rəqs Ansamblı (Gürcüstan) və Azərbaycan Dövlət Rəqs Ansamblı milli müsiki sədaları altında çıxış ediblər.

Üç gün davam edən sayca beşinci festival çərçivəsində milli rəqs, müsəmə sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azaqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lento alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik müsiki əsərləri təqdim olunub.

Qeyd edək ki, 44 günlük Vətən mühərbiyəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qohrəman Azərbaycan Ordusuna Ermenistanın işğal altında olan torpaqlarımızı azad etməyə və ərazilərini müvəffəq oldu. Hazırkı işğaldan azad olunan orازılırlar böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu la-

yihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdər keçirilməyən mödəni tədbirlərimiz, ənənələrimiz bərpasına əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırladı menər dırçılır. Mayın 12-dən 14-dək Cıdır düzündə keçirilən "Xaribülbül" müsiki festivalı bunun əyni təsdiqidir.

"Xaribülbül" festivalında doqquz ölkəni təmsil edən musiqiçilər çıxış edib

"Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xaribülbül" Beynəlxalq Folklor Festivalı çərçivəsində üç gündür ki, möhtəşəm müsiki bayramı keçirilir. Bu festival beynəlxalq məqyasda keçirilməsi ilə olamətdərdir. Doqquz ölkədən qonağımız vardi. Proqram iso olduqça rəngarang və əsərəngiz çıxışlarla zəngin idi".

AZƏRTAC xəber verir ki, bunu jurnalistlər mədəniyyət naziri Anar Kərimov söyləyib.



Artıq ikinci iddə festivalın Şuşada qeyd olunduqunu diqqət qatdırın nazır deyib: "Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Şuşanı azad edib. Festival vasitəsilə həm əşşətlərlə, həm də bütün xalqımıza xəş güləş yaşadıq. Bir daha festivalın keçirilməsində eməyi olan hər kəs minnətdərliyi bildirəm. Ulu Öndər Heydər Əliyevin və digər dahi şəxsiyyətlərinin ruhu sadır. Çünkü onlar çox istəyirdi ki, festival yenidən Şuşada keçirilsin. Dövlət başçısı da bu vəsyin yetiridi".

**Orxan ALPTEKİN:** "Azərbaycan və Türkiye qardaşlığı əbədi yaşayacaq"



"Tariх boyu Turiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istorxos günlərdə, istorəsə də çatı vaxtlarda birləşməyə çalışıb, birbirinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız arasındaki doğma münasibətləri bütün məqamlarda izhar ediblər. Dövlətlərimiz və xalqlarımızın bir-birini dəstəkləyən məqamlarıdır. Məqamların bir-birini dəstəkləyən məqamlarıdır. Azərbaycan ilə Turiyə arasında əlaqələrin yüksək səviyyədə olmasının bütün dərəcədə bəllidir. Vətən mührəbəsi zamanı hər kəs buna bir dərəcədə emin idi. Qırız dörd günlük qurur dolu tarixin ilə gülənlərindən qardaş Turiyə Azərbaycana səsiyə-mənvi dəstək verdi. Qırız və sevindirici həldər ki, Turiyə-Azərbaycan birliliyi, dostluq və qardaşlığı bugün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər dəha dərənləşərək yenidən mərəhələyə qədəm qoyur".

Bu fikirləri AZƏRTAC-a məsahibəsində V "Xaribülbül" Beynəlxalq Folklor Festivalının iştirakçısı Ankara Türk Dünyası Müzikisi və Xalq Rəqsləri Ansamblının böyük rəhbər köməkçisi Orxan Alptekin deyib.

Müqəddəs Qarabağ torpaqlarında 30 ilin heyecanını, həsrətini və xoşbəxtliyini yaşadı - qeyd edən O.Alptekin Şuşada olmasından qırız hissə keçirdiyini söyləyib: "Şuşada Azərbaycan bayrağının dalğalandırılması, 30 il əvvəl olğulu kimi yaşaması heqiqiyyətli bir xoşbəxtlikdir. Şuşa Azərbaycandır, Qarabağ Azərbaycandır! Azərbaycan hər zaman yaşayacaq. Bir millət, iki dövlət olan Azərbaycan və Turiyə qardaşlığı əbədi yaşayacaq".

**Misirli ifaci:** "Şuşada keçirilən bu möhtəşəm festivalda çıxış etmək mənim üçün böyük şərəfdir"



"İlk dəfədir Azərbaycana səfor edirəm. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən bu möhtəşəm festivalda çıxış etmək mənim üçün böyük şərəfdir".

Bu fikirləri AZƏRTAC-a məsahibəsində V "Xaribülbül" Beynəlxalq Folklor Festivalının iştirakçısı misirli ifaci Hamza Nami deyib.

"Festival zamanı xüsusi Şuşanın gözəlli yine və burada soslönen Azərbaycan müsiki-

no heyran oldum. Ölkənin mədəniyyəti və müsiki barədə da ha qox məlumat almış istəyirəm. Mənim festivalda ifam dəyərinin müxtəlif ölkələrinə arasında sülhün, sabılıyın, qarşılıqlı anlaşmanın təmin olmasına bir mesaj idi. Müsikinin orob dilində olmasına baxmayaq, inanram ki, festival iştirakçıları bu müsikiyi örtüdüyü hissə və mesajı başa düşdülər", - deyə ifaci bildirib.







..."Qızıl toy"larına cəmi üç il qalıb. 47 ildir ki, ailəlidirlər, övladlarından, nəvərlərdən, nəticələrindən ibarət geniş, özlərinin de-diyi kimi, xoşbəxt və köklü "ailə aqacıları" var...

Əlimusa və Fatma İsmayılovlardan ailələrinin belə uzunmürlü, tomelinin möhkəm olmasına əsl səbəbin qarşılıqlı saygı və on osasını, bir-birilərinin anlamalarını görürler.

Fatma nənə deyir ki, ailədə söz də olar, səhbət də... Amma gərek hər məsələni də böyüküdüb problemləşdir. Həyata yoldaşlarından biri odunda, digəri mütləq şəhərdən olmalıdır. Bir-birini başa düşməkla ailədə yaramış bütün çətinlikləri aşmaq mümkündür. "Biz də öz böyükülərimizdən bəla görmüşük..."

Əlimusa baba isə söylərir ki, ailə quşulanda yaşılların tövsiyələrini da nezər almış lazımdır: "Bizim dövrümüzde böyükələr mütləq gəncərlər məsləhət verir, ailədə qarşılıqlı hörmətin, çətinliklərin bir-gə sinə gərəmeyin, dözməlin olmağın, güzəştə getməyin əhəmiyyətini başa salıdlar. Ailələrin uzunmürlü, möhkəm olmasına da bu xüsusiyyətlərə görə mümkün olur".

Ağsaqqal onu da vurgulayır ki, Azərbaycan ailəsinin tarixən formalılmış öz adət-ənənəsi var. Amma son zamanlar görürsən ki, bəzi gəncərlərimiz ailələrində milli dəyərlərimizi söykənməyə davranışlar nümayiş etdirir. Sevib ailə qurular da, səzərlər bir-birinə böğazından keçmir, bir-birilərinə səbir, düzüm, güzəştəri yoxdur, ilk qarşılıqlarına çıxan çətinlikdə boşanmaya qorar verirlər... Bütün bunlar iso ailənin tomolunu laxladan monfi xüsusiyətlərdir.

#### Vazkeçilməz institut

Demək olar ki, tarixən cəmiyyətin inkişaf etdiyi bütün mərhələlərdə ailə modeli var olub. Cənəd zamanla birləşdikdən sonra yaranan yeni münasibətlər bir çox cəhdətdən ailəyə təsir etdi de, bu institut vazgeçilməz bir formada yaşayır.

Azərbaycanda da ailə dəyərləri hər zaman üstün tutulub, tarixən formalasaraq hazırlanıb, qədər ötürüllü və bu dəyərlər müasıri həyatda da yüksək qiymətləndirilir.

Statistik göstəricilərə əsasən, hazırda Azərbaycanda 2 milyondan çox ailə mövcuddur. Öləküz 2008-ci ildən etibarən hər il mayın 15-də Beynəlxalq Ailə Günü nü qeyd edir. Həmin gün BMT Baş Assambleyasının 1993-cü il qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən etibarən keçirilir. Ailə gününün təsisindən məqsəd dünya miqyasında bütün insanların diqqətini ailələrə və onların problemlərinin həllinə yönəltməkdir.

Azərbaycanda dövlət tərəfindən ailələrin rifahının yaxşılaşdırılması istiqamətində müüm hədbətlər görürlər. Ailə institutunun inkişafı istiqamətində forman və soronçular imzalanıb, proqramlar həyata keçirilir. Ailə dəyərlərinin qorunması, ailədə səhər və dözməlilik mədəniyyətinin, sağlam həyat tərziin təbliğİ məqsədilə xeyli işlər görülür.

#### Çoxuşaqlı ailələr tarixən qovusur?

Ümumi ailə məfhumu ilə yanğı, ölkəmizdə var olan iki milyondan çox ailənin hər birinin də öz yaşam formulu, qanunları və xoşbəxtlik sıri hesab etdiyi amillər var.

Məsələn, Bakıda yaşayan Nəsir və Xədicə İmrənovlarda möhkəm ailə bağlılığı, xoşbəxtliklərini həm də çoxuşaqlı ailələrinə görürler.

Bir haşiyəyə çıraq ki, Azərbaycan ailələri hər zaman çoxuşaqlı olmaları ilə seçilib. Ailələrdən azı dörd övlad böyüyüb, yeddi, sekiz, hətta on, on iki yaşın olduğu ailələrin sayı da xeyli çox olub. Vaxtilə çoxuşaqlı analara "Qəhrəmanın ana" fəxri adı bələ verilir. Amma müasir zamanın diktişi ilə bu tendensiya əksinə inkişaf edib və bu gün ölkəmizdə çoxuşaqlı ailələrin sayı xeyli azalıb.

Elə bəzədə xeyli soraglaşandan sonra İmrənovlarda ailə ilə tanış ola bildik.

1994-cü ildə qurulan ailəyə Tanrı yeddi övlad box eildi, dörd oğlan, üç qız. Ailon 24 yaşlı böyük oğlu ilə 20 yaşlı qızı hazırda Rusiyada tibb sahəsi üzrə təhsil alır. Diger beş sağın hamisi məktəblidir, böyüyü 11-ci, on kiçiyi isə 2-ci sınıfda oxuyur. Uşaqlar dörsələn yanaşı, idmana, müsəqə məktəbinə də gedirlər. Ana evdar qadın, atı isə sürücüdür.

Xədicə xanım deyir ki, özü 3 uşaq ailə böyüküdüb üçün, hər zaman böyük ailəsi olmasına arzulayıb: "Uşaqları həddindən çox sevirişir. Həmişə arzulayırdı ki, övladın olsun, biriñ dörsələr, biriñ yemək verim, digərinə yatzırdırmı... İndi arzularımı yaşayırıam, Allahdan neç istəməsimse, elə də olub..."

Ailonun xanım bildirir ki, övladlarının heç birini bağçaya qoymayıb, elə evləri bir növ bağçalar kimi olub. Uşaqlar bir-biri ilə oynayıb, bir-birilərinə qayğı göstəriblər, nəzərət ediblər və beləcə böyüküblər: "Çoxuşaqlı ailə olmağın müsbət cəhətləri

15 May Beynəlxalq Ailə Günüdür

# Ailə tablolari

Hər birinin öz yaşam formulu, "qanunları", xoşbəxtlik sırları olan kiçik cəmiyyət modelləri



#### Maddi çətinliklər, zaman qıtlığı

Çoxdur. Belə ailə hər zaman bir-birinə axtar, dayaqdır. Sosial, maddi baxımdan müyyəyən çətinliklər do olur, amma bir az səbəbi olmaq lazımdır. Nəcə dəyərlər, Al-lah övladlarını rüzzini yetirir".

Nəsir İmrənov isə səhbət əsasında xüsusilə qeyd etdi ki, bütün ailələrimizə, o cümlədən çoxuşaqlı ailələrə dövlətin diqqət və qayğısı olmasa, elbəttə ki, böyük ailə saxlamaq mümkün olmazdı.

#### Ana-ata borcu

Validəyinən on böyük arzusu digər beş övladlarının da təhsil alması, pəsə sahibi olub onlarıñ cörəyə çatması, xoşbəxt ailə qurmalarıdır.

Bu böyük ailənin qoşa direyi olan ana və ata deyir ki, uşaqlarını hərtərəflə böyükəmek, onları yararlı insan kimi təriyələndirib, yaşıx özül qoymaq, həyata möhkəm qədimlərlə dayanmalarına kömək etmək üçün on nəsəflərinə qədər çalşacaqlar. Və bunu özlərinin müqəddəs borcu hesab edirlər.

Ötən ilin statistikasına əsasən, ölkəmizdə 5-dən çox uşağı olan ailələrin sayı 2500-ə yaxındır. Onların uşaqlarının sayı isə 10 minəndən çoxdur. Belə ailələrə oləvə güzəştlər də tətbiq olunur.

#### Sonsuzluq son deyil

Birmənəli olaraq Azərbaycan ailələri özlərini övladsız təsəvvür etmirlər. Hətta boşanmalar da bir çox halda övlad yoxluğu üzündən baş verir. Amma bu hal bütün ailələr üçün keçərlər deyil 15 ildir ki, Elnur və Hədiyyə (adları şəhərdir) ailəlidir, amma

müyyəyən tibbi səbəblərdən övladları olmayıb. Hədiyyə deyir ki, övlad sahibi olmaq üçün bütün tibbi çarələrə baş vurublar, amma nəticə sevindirici olmayıb: "İlk vaxtlar Elnur da, mən do buna görə çox piş olur, özümüzi dünyənin bədəxbəti hesab edirdik. Amma zamanla bir-birimizə mənəvi, psixoloji cəhətdən dəstək, dayaq oldub və bu fikirlər beynimizdən uzaqlaşdırıldı. Bir-birimizzi çox sevib ailə qurmuşuq. Buna görə də döşənər ki, təməli möhkəm, xoşbəxt ailə olmaq sadəcə övladı bağı deyil".

Cütlik onu da qeyd edir ki, bu problemdən dəcixis yolu var və onlar indi olmasa, qarşısındaki illərdə ya qohumdan, ya də uyğun qurumlarından övladlılığı uşaqlıq tətbiq etməklərlər.

#### Qurulan ailələrin, dağilan tifəqələrin rəqəmlərdə əksi

2021-ci ilin erzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 314 nikah və 17 191 boşanma faktı qeyd olub.

Dövlət Statistika Komitəsindən verilən məlumat göra, əhalinin hər 1000 nəfərinin 5,6 nikahın faktı 2020-ci ilə nisbetən 60 faiz artaraq onun seviyyəsi 5,6, boşanma seviyyəsi isə 13,3 faiz artaraq 1,7 teşkil edib.

Nikah seviyyəsi Bakı şəhərində, Şəki-Zaqatala, Dağlıq Şirvan, Qarabağ və Qu-ba-Xaçmaz iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında, boşanma seviyyəsi isə Bakı şəhərində, Abşeron-Xi-

zı, Gəncə-Daşkəson və Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9606 nikah və 2505 boşanma faktı qeyd olub.

Ötən il müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinin nikahların sayı 3,5-dən 5,9-a qədər artıb, boşanmaların sayı isə deyismeyərək eyni seviyyədə qalıb.

Ailələrin dağılması on müxtəlif səbəbdən baş verir. Nikahın pozulmasının qeyd olmasına zaman əsasən votəndəşlər xasiyyətlərinin tutmaması, uşaqlarının olmaması, ailədəkili zoraklıqlı, xəyanət, qışqancılıq, xəstilik, məlli zəmin, serxəsliyə, narkomaniya aludeçilik, maddi durum, mənəzilin olmaması, ərin (arvadın) olilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənarlılıq və ya qəvvə...

O da var ki, ailə hənsi sözlərlə ifadə ediləcək bir məfhum da deyil. Ailə hissələrindən qurulan bir bağ olduğunu onu sözlə ifadə etmək, hənsi modelə uyğunlaşdırmaq, cərvəvələrə siğndırmaq mümkinşizdir...

#### Şəvginin gözü kordur, yoxsa...

"18 yaşında qoşulub qaçmışam. İndi min dəfə qıdadığım bu sohə addımını isə görürüm, o zaman sevgi gözümüz kor etdiyi üçün atıbmışam... Ailə qurdugumuz ilk gündən içki düşkünləri olan yoldaşından şiddet gormeyə başladım. O, hənsi zərərlər dərmanları da qəbul edirdi və daim mənə qarşı qəzəbli olur, şübhəci, qışqancı ittihadlarla suçlayırdı, döyürdü, təhjir edirdi. Ailənin dağılmaması, övladının atasız böyükəməsi üçün vəziyyətə döyüd 5 il yaşamdım. Amma davamlı siddötin, təhjir-

rin yaşandığı bir ailədə böyümək usagiñ da psixoloji sərsinti keçirməsinə səbəb olurdu. Özüni döyülməye də, təhjirə də, hər şeyə də dözdür, lakin gözüm görə görə övladının mənimlərə rəbarət əzab çəkməsinə heç cür razi ola bilməzdim. Buna görə də qotu qararımı verdim və bəşəndim".

İndi 7 yaşlı oğul övladının tek böyüdən Vüsalə (ad şərtidir) deyir ki, többi ki, həm maddi, həm də mənəvi cəhdəndən çötin dənəmə yaşıyır: "Hansı sabobdan olur-olsun, cəmiyyətimizdə boşanmış qadınlar qarşı yanlış təsəvvürler var. Tabu şəklinde belə bir sohə fikir də formalılaşdırıb ki, qadın ailədə qarşılıqlı bütün problemlər, siddət, zorakılıqla dözməli və boşanmanın ağlinin ucundan belə keçirməmişdir. Təbii ki, mən də bu cür icməti qınaqla, topkılılo qarşılıqlıdır. Amma ailəm bütün bə çətin günlərimdə mən tok qoymadı, yanmadı. İndi özüm işleyirəm, ailəmin də kömək ilə övladıma baxıram..."

Vüsalə onu duvurğuları ki, heç kəsə ailəsinin dağılmasını arzulamır, amma bəzən tale elə gotirir ki, son çəro elə ailənin dağılması olur...

#### Günahtısızlar

Boşanmaya gotirib çıxaran səbəblərən asılı olmayaq, dağılan ailələrin birinci qurbanı uşaq olurlar. Dəhşətli trama, böyük psixoloji gərginlik yaşayırlar. Ama istinadlar da yox deyil...

Arzunun (ad şərtidir) adı valideynləri, 9 yaşında olarkən boşanıb. Arzu anası ilə qalıb. Bir neçə iləndən sonra isə anası da, atası da başçılıqlarla ailə qurublar, Arzunun hem anabir, hem atabir bir neçə bacı-qardaş olub: "Yadimadı, anamla atam birçoq yaşayanda hər gün ailəmizdə qanqaraqlıq, dəvə olurdu. Onlar heç bir-biri ilə yola getmirdilər. Nə atamın, nə də anamın üzünən güldüyü gərməmişdim. Qoribidər ki, onlar ayrlıq hərəsi başqa ailə qurandan sonra heç şey tamamilə deyisi. O kederli, qas-qabaklı insanları təmamilə dəyişdirər. Kənərən da aqçay-aydin gərənərliyi, hazırkı həyatlarından rəzidirlər. İndi mən növbəli şəkildə həm anamgilə, həm də atamgildo yaşayram. Xeyli bacı-qardaşının olduğu böyük bir ailəm var..."

#### Yetər ki, xoşbəxt olmaq istəyək

Mütəxəssislər apardıqları araşdırılara əsasən bəzən qonaqet göləblər ki, evliliyin ilk 5 il on kritik dövdür. Çünki müxtəlif dünəngörsüslü, forqlı karakterləri malik insanlar qısa zaman ərzində bir-birini oldğu kimi qəbul etmisi, uyğunlaşmam asan olur. Buna görə də bütün ailələrin göləcək xoşbəxtliyi ailə quracaq cütlüklərin sevgisindən, ailənin əsl mahiyyətinə vararaq bu yola qədəm qoymalarından asıldır.

Yenidən nişanlanan Gülnay İsmayılova da xoşbəxt ailə sirri qarşılıqlı anlaşmada gördüyü bildirir: "Tərəflərin hər ikisinin şəxsi mənəfəyini konara qoyub, bir-biri üçün çalışdığı məqəmdə xoşbəxtlik yaranır. Düşüñürən ki, gəncərlər ailələrin qurucuları təmamilə dəyişdirər. Cənədli bələdlişərliklərinə inanaraq ömür yolları da qarşılıqlı hörmət, emsəsi, sevgi, gələcəyə ümidi baxmaq xoşbəxt ailə üçün vacib əsaslardır. Mənəcə, qurdumuz ailənin necə formalasması öz olımlılaşdırır, yetər ki, xoşbəxt olmaq istəyək".

Cənəd dünyamızda nikah şəhadətnaməsi inzətənən tətbiq olmayıb, buna lütfən güləməliyim. "ailə"lərde bir-birini sevin insanlar roşni nikahı girmədən bir qədər sürükələr. E



# iŞİMİZ, GÜZƏRANIMIZ

Sənəqal terminalində görüş olub

Mayın 14-də iqtisadiyyat naziri, SOCAR-in Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Sənəqal terminalında olub.

SOCAR-dan AZƏRTAC-a bildirilir ki, səfər neft və qazın qəbul, texnoloji emalı və ixrac üzrə dünyanın en böyük terminallarından biri hesab olunan və beynəlxalq standartlara cavab veren bətobükçün işinə yerində baxış keçirmək, mövcud və perspektiv optimallaşdırma imkanlarını müzakirə etmək məqsədi dəshiyib.

Səfərin gündəliyi terminalın tarixi, cari əməliyyatlar, terminalda qurğuların funksiyaları və həyata keçirdiyi proseslər bərədə təqdimatlardan və perspektiv imkanların müzakirəsindən ibarət olub.

Terminalda nümayəndə heyətinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiye üzrə regional prezidenti Qeri Cons və BP-nin regional rəhbərliyinin nümayəndələri ilə işgütər görüşü keçirilib.

Sonra "Azəri-Çıraq-Güneşli" (AÇG) və "Şahdəniz" texnoloji qurğuları, Conubi Qafqaz Boru Komorının birinci kompressor stansiyası, Bakı-Tbilisi-Ceyhan boru komorının birinci nasos stansiyası, Mərkəzi Dispeçer Məntəqəsi, SOCAR-in ölçü məntəqəsi və digər obyektlər tur təşkil edilib.

Ağdam Sənaye Parkında daha iki şirkət rezidentlik statusu verilib



Iqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkında daha iki sahibkar rezidentlik statusu verilib və rezidentlərin sayı 9-a çatıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlerinə görə, bunlar Azərbaycan kapitalı "Agah Group" MMC və Birleşmiş Ərəb Əmirlərini (BƏ) kapitalı "Expert Services FZE" şirkətidir. 1-ci şirkət parkda metal məmulatlarının istehsalı mühəssisəsi inşa edəcək, 2-ci şirkət isə ağır texniki xidmət göstərilməsi ilə yanaşı, həm də istehsal fealiyyəti ilə möşəql olacaq. İnvestisiya deyəri 9 milyon manatdan çox olan layihələrin reallaşması ilə 60 nofər daimi işləmə ediləcək.

# Doğma torpaqlarımıza həm də qurucu kimi qayıdırıq

Hər bir işin əvvəli və axarı olur. Atalar da deyib ki, axarı yaxşı olsun. 30 il işgal altında qalan torpaqların azad olmasına, buralardan didərgin düşmüs soydaşlarımızın doğma yurdularına qaytmaması həsrətə gözləmişik. Nəhayət, o an golub çatdı. İndi böyük qayğıda başlamagın vaxtıdır.

Dövlət başçısı İlham Əliyev bu il mayın 4-də Şərqi Zəngilan iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin tövən olunması ilə oləqədar videoforamda keçirilən qəbul zamanı deməşdir: "Biz Zəngilan rayonunda kənd təsərrüfatı sahəsinə ən qabaqcıl texnologiyaları götirməliyik və bunu mon mərkəzi icra orqanları qarşısında vəzifə kimi qoymuşam - dünyada en müttəroqı texnologiya nedirse, o, bizdə olmalıdır, xüsusilə azad edilmişərəldə. 2023 ilə yaxın insanlar torpaq həsrəti ilə yaşasınlar, Ermənistan onların ömrünün böyük hissəsini uğurlamışdır. Onlardan minlərlə, on minlərlə insan öz doğma torpağı görməyib, həyatdan gedib. Ona görə oraya qayğıdacəq insanlar üçün xüsusi şərait yaradılmışdır. Kənd təsərrüfatı hom möşəqlül, hom ərzəq təhlükəsizliyi, hom de ixrac deməkdir".

Məlumdur ki, işğaldən azad olunan hor bir rayonun özünəməxsus potensialı var. Bunların yenidən bərpaçı isə Azərbaycan iqtisadiyyatının genişləndirməsinə inkişafına tokan verəcək. Məsələn, Zəngilan rayonu ölkəməzə sonayə, kənd təsərrüfatı və turizmin inkişafı üçün eləvə imkanlar yaradacaq. Rayon iqtisadiyyatının əsas sahəsi isə kənd təsərrüfatı ilə bağlı olacaq.

Doğma yerlərindən didərgin düşmüs insanların yurda dönüyü üçün ilk



növbədə geniş quruculuq-borpa işləri görülməlidir. Odur ki, Zəngilan'da işğaldən azad edilən bütün orzılarda olduğu kimi infrastruktur layihələri icra olunur. Başqa rayonlardan ferqli olaraq, Zəngilan Beynəlxalq Noqlıyat-logistika mərkəzi kimi də ölkəmiz xüsusi əhəmiyyətli daşıdır. Belə ki, dünyadan böyük maraq göstərdiyi Zəngözür dehlizi buradan keçəcək. Yeni dehliz hom Azərbaycanın, hom de digər dövlətlərin ticarətinin dünya bazlarında əcəvək aparılması təmin edəcək.

Bu il Zəngilan Hava Limanının istifadəyə verilməsi iso rayonun xüsusi ənənəviyyat qovşağına çevriləsinə əlavə və töhfə verəcək. Ermənistan müxtəlif bəhənələrlə bu dehlizin açılmasına məmən olmaq istəyir. Azərbaycan dövlətinin təzyiqlərinə tab götirməyən qonşu ölkə buna razılıq verməyə məcbur olub. Dövlət başçısının dediyi kimi, Ermənistan istəsə də istəməsə bu dehliz açılaçacaq. Artıq Zəngözür dehlizinin açılması reallıqdır.

Hazırda Zəngilan'da icra edilən infrastruktur layihələri xüsusi əhə-

miyyət daşıyır. Belə ki, bu layihələr təkəcə bir rayona xidmət göstərməyəcək. Horadızdan Zəngilan'a dörd və altı zolaqlı avtomobil yolu çökilir. Bu yol hissə-hissə tikilərək gələn il istifadəyə veriləcək. Dəmir yoluğun tıktıncısı isə Zəngilan dehlizinin əsas komponentidir. Bu üzən xüsusi ömən daşıyır. Digər torofondan bu rayonda çəkilən yollar işğaldən azad olunan digər rayonlara gediş-gelişi təmin edəcək.

Məlumdur ki, ermənilər işğal etdikləri arazidə daşı-dasında qovşayıb. Əksinə, bütün əmləklərə infastruktur məhv edilib. Odur ki, orzılarda bərpaçı xeyli vaxt aparacaq. Bunun bir səbəbi də hor yero sayız-səbzəsiz minaların basdırılmasıdır. Dövlət başçısı dəfələrə qırxılarında bildirmişdir ki, bu orzılər dənəyaya nümunə olacaq bir şəkildə borpa olunacaq. Bu məqsədlə nəinki şəhər və rayon mərkəzləri, homçunin kəndlər də planlı şəkildə borpa ediləcək. Homin prosesin özü də mərhələlər və planlı şəkildə icra ediləcək. Məcburi köçkünlərin ilk qayıdı da-

Zəngilan rayonuna olacaq. Bu rayonun "ağlılı kənd" olan Ağalı kəndində olacaq.

Qeyd edildiyi kimi, Zəngilanın iqtisadiyyatının osasını kənd təsərrüfatı təşkil edəcək. Burada əkinçilik, bağçılıq, arıcılıq, maldaşlıq və digər sahələr yerdən qurulacaq. Çünkü rayonun töbii iciliyi və münbit torpağı kənd təsərrüfatı üçün çox olverişlidir. İlk işğaldən azad edilmişərəldə ilə işğaldən "DOST Aqroparkı"nın da burada yaradılması tösətdüfi deyil. Golecəkədə belə nümunəvi aqroparkların işğaldən azad edilən üzənərək təkilməsi planlaşdırılır.

Ümumiyyətə, işğaldən azad edilən orzılarda kənd təsərrüfatının dirçəldilməsi diqqət mərkəzindədir. Bu, homin arazidə iqtisadiyyatın bir sahəsinin başıpası mosəlesi deyil, ərzəq təhlükəsizliyinin təmİN edilməsidir. Bu məqsədə Zəngilan'a aqrar sahədə istifadə olunmaq üçün on qabaqcıl texnologiyalar gotiriləcək. Məqsəd az əkin sahəsindən dəhaç çox məhsul əldə etməkdir. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Azad edilmiş torpaqlarda bizim kənd təs-

Böyük qayıdış Zəngilan'dan başlanacaq. Özü də "ağlılı kənd" olan Ağalıdan başlanacaq bu geriye döñün bizim üçün böyük tarixi hadisə olacaq. Bunun insanı torəfi ilə yanış, mühüm siyasi torəfi də var. Biz qalib xalq kimi heç bir beynəlxalq təskilatın nəzarəti olmadan qürurla öz doğma yerlərimizə qayğıdaşlıq və bütün dünyaya bir dəha səbüt edəcəyik ki, bu torpağın sahibi biziz.

Rüstəm KAMAL,  
"Azərbaycan"

Sənaye zonalarında istehsal olunan məhsullar 40-dan çox ölkəyə ixrac edilib



Sənaye zonaları ölkənin qeyri-neft sektorunun, innovativ və yüksək texnologiyalara əsaslanan rəqəbatqabiliyyəti sənayenin inkişafında və əhalinin möşəqlüyünün təmin edilməsində mühüm rol oynayır.

İndiyədək sənaye zonalarında 101 sahibkarlıq subyekti rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu gündəkən sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılb və 10000-dən çox daimi iş yeri yaradılıb. Məvcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manatadək investisiyanın yarılmasına və 2600-dən çox yeni iş yeri yaradılması nəzərdə tutulur. Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,5 milyard manatdan çox məhsul istehsal edilib,

SXA tərəfindən bu il 200-ə yaxın şəxs pesə-əmək reabilitasiyasına cəlb olunub



üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aş-bəz kəməkçisi və rossamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur.

Kursları uğurla bitirənlərə peşə şəhadətnamələri təqdim olunur və onların gölöçək məşğulluluq deşək göstərilir.

Həzirdə Peşə-Əmək Reabilitasiyası Mərkəzində 191 gəncə peşə hazırlığı və peşə reabilitasiya xidmətləri göstəriləndən sonra davam edir.

Ümumilikdə isə ötən ildən qəbul olunan şəxslər də daxil olmaqla bu il burada 250-dən çox şəxsi xidmətlər göstərilib.

Müasir tələblər uyğun şəraitin olduğu mərkəzdə 15-29 yaşlı əlliliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada komüptər istifadəçi, montaj-operatör, tikiçi, toxuculuq, xalçaçılıq, ağac

şəxslər də daxil olmaqla bu il burada 250-dən çox şəxsi xidmətlər göstərilib.

Müasir tələblər uyğun şəraitin olduğu mərkəzdə 15-29 yaşlı əlliliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada komüptər istifadəçi, montaj-operatör, tikiçi, toxuculuq, xalçaçılıq, ağac

şəxslər də daxil olmaqla bu il burada 250-dən çox şəxsi xidmətlər göstərilib.

Müasir tələblər uyğun şəraitin olduğu mərkəzdə 15-29 yaşlı əlliliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada komüptər istifadəçi, montaj-operatör, tikiçi, toxuculuq, xalçaçılıq, ağac

şəxslər də daxil olmaqla bu il burada 250-dən çox şəxsi xidmətlər göstərilib.

Müasir tələblər uyğun şəraitin olduğu mərkəzdə 15-29 yaşlı əlliliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada komüptər istifadəçi, montaj-operatör, tikiçi, toxuculuq, xalçaçılıq, ağac

şəxslər də daxil olmaqla bu il burada 250-dən çox şəxsi xidmətlər göstərilib.

Müasir tələblər uyğun şəraitin olduğu mərkəzdə 15-29 yaşlı əlliliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada komüptər istifadəçi, montaj-operatör, tikiçi, toxuculuq, xalçaçılıq, ağac

şəxslər də daxil olmaqla bu il burada 250-dən çox şəxsi xidmətlər göstərilib.

Müasir tələblər uyğun şəraitin olduğu mərkəzdə 15-29 yaşlı əlliliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada komüptər istifadəçi, montaj-operatör, tikiçi, toxuculuq, xalçaçılıq, ağac

şəxslər də daxil olmaqla bu il burada 250-dən çox şəxsi xidmətlər göstərilib.

Müasir tələblər uyğun şəraitin olduğu mərkəzdə 15-29 yaşlı əlliliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada komüptər istifadəçi, montaj-operatör, tikiçi, toxuculuq, xalçaçılıq, ağac

şəxslər də daxil olmaqla bu il burada 250-dən çox şəxsi xidmətlər göstərilib.

Müasir tələblər uyğun şəraitin olduğu mərkəzdə 15-29 yaşlı əlliliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada komüptər istifadəçi, montaj-operatör, tikiçi, toxuculuq, xalçaçılıq, ağac

şəxslər də daxil olmaqla bu il burada 250-dən çox şəxsi xidmətlər göstərilib.

Müasir tələblər uyğun şəraitin olduğu mərkəzdə 15-29 yaşlı əlliliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada komüptər istifadəçi, montaj-operatör, tikiçi, toxuculuq, xalçaçılıq, ağac

şəxslər də daxil olmaqla bu il burada 250-dən çox şəxsi xidmətlər göstərilib.

Müasir tələblər uyğun şəraitin olduğu mərkəzdə 15-29 yaşlı əlliliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada komüptər istifadəçi, montaj-operatör, tikiçi, toxuculuq, xalçaçılıq, ağac

şəxslər də daxil olmaqla bu il burada 250-dən çox şəxsi xidmətlər göstərilib.

Müasir tələblər uyğun şəraitin olduğu mərkəzdə 15-29 yaşlı əlliliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada komüptər istifadəçi, montaj-operatör, tikiçi, toxuculuq, xalçaçılıq, ağac

şəxslər də daxil olmaqla bu il burada 250-dən çox şəxsi xidmətlər göstərilib.

Müasir tələblər uyğun şəraitin olduğu mərkəzdə 15-29 yaşlı əlliliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada komüptər istifadəçi, montaj





